

*Samirə HEYDƏRLİ*

## **“ULDUZ” JURNALINDA ƏDƏBİ TƏNQİD**

### **РЕЗЮМЕ**

В статье упоминается история создания журнала и литературно-критические статьи, опубликованные на страницах этого журнала. Также уделяется особое внимание поколению редакторов журнала «Улдуз». К анализу привлечены статьи писателей и публицистов, которые сотрудничали с журналом. В исследовании оценивается место и роль журнала в истории печати.

**Ключевые слова:** Советский период, Азербайджанская пресса, журнал «Улдуз», литературная критика, публицистика, художественная литература, писатели, цензура.

## SUMMARY

This article deal with the history of foundation of the journal and literary-critic writings that have been published there. Also generation of editors of "Ulduz" have been mentioned here. Writings of writers and publicists who have cooperated with it, have been involved in the analysis. In that research place and role of the activity of this journal has been asigned.

**Key words:** Soviet period, Azerbaijan press, "Ulduz" journal, literary criticism, publicity, literature, writers, censorship.

Sovet dövrü jurnal çapı işinin maarifçilik fəaliyyətini yerinə yetirməsi təkzib edilməz reallığıdır. Bu proses artıq ədəbi nəslin yaradıcılıq taleyinin müyyənələşdirilməsində həlliədici rol oynayır. Əlbəttə, jurnal çapı təkçə ədəbi xarakteri ilə diqqət çəkmir, onun bədii tərtibat və çap zərurəti poliqrafik sistemin beynəlxalq əsaslarına söykənir. Bu mənada "Ulduz" jurnalı da xarakterə özünəməxsus xüsusiyyətlərlə seçilir. Hər çapında xüsusi çəki sərgiləyen "Ulduz" jurnalı ədəbi prosesə dinamik mündəxilədə fəal görünür. Elə 1968-ci ildə dərc olunan sayılarına diqqət yetirəksə jurnalın konseptual qayṣısını bütövlükda izləmək olar. Jurnal nəşr olunduğu 1967-ci ildən bizim tədqiq etdiyimiz 2000-ci ilə qədər olan ədəbi prosesədə nəsillər arasında əlaqələri qoruyub saxlamağa çalışır. Fəaliyyət göstərdiyi illərdə hər dövr üçün xarakterə olunan yeni imzaları bir ədəbi nosil kimi üzə çıxaran bədii fəaliyyətlər qloballaşma dövrünün estetik meyarları baxımından nizama çəkilir. "Ulduz" jurnalının 1968-ci ildə çıxan yanvar buraxılışına nəzər salaq. Jurnalın bu nömrəsində elə materiallar verilir ki, onlar həm ədəbi gedisətin dinamikasını, həm də janr əlvanlığını eks etdirir. "Ulduz"un bu sayı ilə tanış olan oxucu çağdaş Azərbaycan ədəbi prosesində nələr baş verdiyini təsəvvür edə bilər.

Jurnalın yanvar sayında zəruri effektiv səciyyə qabarıqdır. 1968-ci ildə çıxan "Ulduz" jurnalının ilk beş sayına nəzər salıqda, burada nəşr, poeziya, Mikayıl Müşfiqin anadan olmasının 60 illiyi, publisistika, ilk heykəller və şeirlər guşəsi ilə bərabər, ədəbi təqnid bölmələrinin də olduğunu müşahidə edirik. Yazarlardan Çingiz Aytmatovun, Mikayıl Müşfiq, Nəbi Xəzri, Yasir Nəsrli, Qərib Mehdiyev, Gülhüseyin Hüseynoğlu, Şəmsəddin Abbasovun imzalarının şahidi oluruq. Bizim tədqiq obyektimiz olan ədəbi təqnid

bölməsinə baxıldıqda təqnidçi Bəkir Nəbiyev, İsrail Mustafayev, Gülrux Əlibeyova, Araz Dadaşzadənin yazıları maraqlı doğurur.

"Ulduz" jurnalının 1967-ci ildən 2000-ci ilə qədər olan sayıları hazırlı nəşil üçün çox böyük töhvədir. Fərman Kərimzadə, Seyran Səxavət, Sayavuş Sərxanlı, Şahmar Əkbərzadə, Mövlud Süleymanlı, Ələkbər Salahzadə, İsa İsmayıllzadə, Məmməd İsmayıl, Məmməd Aslan kimi yazıçıların əsərləri həmin dövr üçün "Ulduz"un yolunu səbsizliliklə gözləməyə əsas verir.

Yazıcı Gülrux Əlibeyovanın ona ünvanlanmış suallara özünü təqnid idi ilə başlayır: "Vaxt olmadığından "Ənənə və novatorluq" haqqında məqaləm bitməmiş qaldı. Mən çox oxuyub, düşünür, əzab çökirəm, lakin yazmağım çox asan olur. Əsas iş, hansısa yazımı, əsərləri çox redaktə edib daha da mürəkkəbəldəşdirməkdir".(1,səh28). Bundan əlavə təqnidçi yazıçılar haqqında Azərbaycan yazıçılarından Hüseyn Cavidin, Cəlil Məmmədquluzađənin, müsəirlərindən İsa Hüseynov və cavan yazıçılardan nəşr əsərlərinə təqdirəlayıq hesab etdiyini vurğulayır. O, özyürlü səhəbtində ictimai zərurətlərə öz şəxsi fonunda bir təsnifat verərək təqnidçi fikirləri bildirir. Bu səhəbtə səmimi konkret fikirlərin kompozisiya və bədii ictimai mənzili, psixofizioloji amillərin dinamikliyi maraqlı status kimi diqqət çəkir. Yaxud onun əsərlərində mətnin dərki, mövzunun məntiqə bitkin forma alması, istedadlı təqnidinin jurnalda dərc olunanlara qarşılıqlı yanaşma təsiri, fikir təqdimətə dürüstlüy və s. publisistik nümunələrə baxışın sivil tərzləri kimi xarakterə olunur. Lakin bu fərdi mülahizədəki pessimistlik ovqata bir qədər eks təsir edir. Bu da, şübhəsiz, müəllifin ictimai ampuladə modern çəkçevirə mərəz qalmasından irəli gəlir.

Məsud Əlioğlunun "Poemalarımız haqqında" başlığı altında ədəbi təqnid nümunəsinə aid ikinci məqaləsi da maraqlı doğurur: "Görkəmlı ədəbi şəxsiyyətlərin həyatını, əməli fəaliyyətini, və bədii surətini tarixi gerçəklik əsasında, konkret sənədlərə və təssüratlara görə eks etdirməkdə Məmməd Rahimin "Nətəvan" və İslam Səfərlinin "Ələsgər" poemaları müvəffəqiyyətli təcrübə kimi qiymətləndirən müəllif hər iki əsərdə əsas surətin tərcüməyihalını, həyat yolunu və şəxsiyyətini səciyyələndirən keyfiyyətlər, mühüm hadisələr, maraqlı və konkret təfərruatlar göstərir ki, görkəmlı sənəkar Məmməd Rahimin poemasında Nətəvan xalq və vətən qarşısındaki böyük xidmətləri olan, bir insan və vətəndaş kimi ümumişdir. Nətəvan istedadlı bir şair, görkəmlı ictimai xadim, həssas, qayğıkeş, alicənab bir insan olaraq Azərbaycan tarixi və ədəbiyyatında faxri yer tutduğunu qeyd edən müəllif vurğulayır ki, bu vaxta qədər möhtəşəm şairəm haqqında bəzi elmi-tədqiqat xarakterli əsərlər yazılmış, bir sıra məlumat və xatirələr çap olumuşdur. Xüsusi tədqiqat obyekti olaraq şairənin hayatı, ictimai fəaliyyəti lazıminca öyrənildiyini vurğulayan müəllif yazır: "Nətəvanın hayatı, mühiti, şəxsiyyəti və ictimai taleyi haqqında geniş məlumat verən arxiv sənədləri və faktik

materiallər çox azdır. Onun insanlıq ləyaqəti, fərdi keyfiyyətləri barədə ən düzgün məlumatı xalq kütləsi vermişdir. Məmməd Rahim də əsərində Natavanı məhz bu şəkildə xeyirxah əməlləri və haqqı sevmək hissi ilə xalqın hörmətini qazanmış coşqun təbiətə malik həssas şairə, hayatı möhnət və göz yaşları içində keçən talesiz bir ana kimi göstərməyə çalışmışdır. Şair arxiv sənədlərindən xalq arasında yayılmış rəvayətlərdən, həmçinin yazılı və şifahi mənbələrdən, xatirələrdən yaradıcı surətdə istifadə etmiş, Natavanın bədii obrazını yarada bilmüşdür. Məlumudur ki, Məmməd Rahim lirik şairdir. Bu xüsusiyət Natavanın könlü ağrısını, daxili və mənəvi iztribrələrini əks etdirən səhnələrdə daha çox hiss olunur. Bəzi nöqsanları nəzərə alsaq, yazıçıının tarixdən götürdüyü hadisələrə şəxsi mülahizələri əsasında yanışmasından, bəziləri isə sənətkarlıq məsələlərinə lazımı tələbkarlıqla diqqət yetirməməsindən irəli gəlmüşdür.”(7,səh48).

Yazı bütövlükdə özünün tale və həyat gedisi məğzləri ilə dərin maraq doğurur. Müəllif bəlkə də, oxucu üçün zəruri olan fikri-hissiyyatları müasir tempə uyğun hadisə və proseslərin içərisində axtarır deyə, qələmə aldığı bu yazı nəticə etibarilə məzmun və mənəda əhatəli xarakterizə olunur. Və əsas da odur ki, yazı həyat materialları əsasında yazılıb. “Ulduz” jurnalının “Tənqid və bibliografiya” bölməsi xüsusi əhəmiyyət kəsb edir. Jurnalın səhifələrində “Yaşamaga yaranmış insan” (1,səh13), “İnsana diqqət”(1,səh18), “İsa Hüseynovun povestləri haqqında qeydlər”(1,səh32), “Azəri yazıçılarımızın həyatından dəqiqələr”(1,səh38) adlı ədəbi tənqid nümunələri yer alıb. “Azəri yazıçılarımızın həyatından dəqiqələr” adlı yazıda təssərif hissili bizim yazıçı və şairlərimizin həyatından alınmış rəvayətlər çox olduğu halda, hələ indiyədək toplanıb, bir yerde çap olunmaması qeyd edilir. Onların böyük tərbiyəvi və estetik əhəmiyyətini vurgulayan filologiya elmləri doktoru Kamran Məmmədov yazar ki, sevimli sənətkarlarımıza haqqında rəvayət, lətifələrin yeri düşəndə, macislarda və ya adıca söhbatlarda fikri tamamlamaq üçün bizi kömək etdiyini, hazırlıcablılığın fikrin orjinallığı kimi işləndiyini bildirir, bu sahədə nöqsanları tənqid yanaşırlar. “Azəri yazıçılarımızın həyatından dəqiqələr” adlı məqalədə yazıçılarımızın həyatına mətbuat orqanlarının səhifələrində çox az təsadüf edildiyindən şikayətlənərək, buna tənqid münasibət bildirir.(4,səh59).

“Ulduz” jurnalı səhifələrində işq üzü görən digər ədəbi tənqid nümunəsinə diqqət yetirək. “Yaşatmağa yaranmış insan” adlı məqalədə yazıçı, tənqidçi Gülhüseyin Hüseynoğluñun yeni bir şeir kitabının işq üzü gördüğünü və bu kitabda olan nöqsanlara öz tənqid münasibətini bildirir: “G.Hüseynoğlu özünü hələ tam püxtələşdirməmiş üslubuna sadiq qaldıqca daha artıq müvəffət olur. Lakin bu üslubunu nəzərə çarpdırmak istədikdə, yəni yazıçının məqsədi yalnız üslub olduqda, necə deyərlər yalnız üslub xatirinə yazdıqda bir sünilik də meydana çıxır. Müəllif bu cəhəti nəzərə almalıdır”(3,səh54) fikirləri müəllif tərəfindən jurnalın səhifələrində yazıçının çıxardığı kitabın ədəbi tənqidini verilmişdir. Digər bir ədəbi tənqid nümunəsi isə “İnsana Diqqət”(1,səh18) - “İsa Hüseynovun povestləri haqqında qeydlər”(1,səh32) adlı məqalədir. Burada povest haqqında mülahizələr, obrazlar haqqında röylər öz əksini tapır. “Tütək səsi” povestinin dörd səhifəlik təhlili jurnalistikanın maarifləndirici funksiyasını yerinə yetirir. Beləliklə “Ulduz” jurnalı dövrün ədəbi nümunələri haqqında elm-nəzəri fikirləri dövriyyəyə gatirməklə onlar haqqında yetərinə informasiya verir. Hər hansı yazıçılarımızın haqqında məlumatsız olan insanlar belə bu povestlərin, məqalələrin nəticəsində müyyəyen bir məlumat sahib olur. Bu yönündən sovet dövrü mətbuatına nəzər salıqda “Ulduz” jurnalının Azərbaycan mətbuatında özünməxsus bir rolunu olduğunu aydın sezmış oluruq. Burada dərc edilmiş yazıçı Şixəli Qurbanovun- “Ürək çirptiləri” adlı lirik poemasından bir bənd şeir verilmiş və onun “Günəşli”, “Düşüncələr”, “Dostlar”, “Etiraf” adlı şeirləri dərc edilmişdir.(3,səh60-65)

almasını məsləhət görür”(5,səh54) “Ulduz” jurnalında tənqididə fikirlərdən başqa birinə nəzər salaq. “Ümumiyyətə, düşünürəm ki, bizim gəncliyimiz müasirlik və avangardlıq axtarışındadır. Bu, albəttə, yaxşıdır. Amma, ancaq, lakin... Bu kəlimələrdən açığım gəlsə də, yazacam. Qloballaşma və integrasiya bizi inkişafə aparırlar. Hər şeyi biliyini və kiçil ömründə böyük dünyanın bütün dəyərlərini bircə andacaq “saf-cürük” etdiyini düşünen gənclik, bir az da dəqiqləşdirəm, yeniyetmələr var bizim qarşımızda! Və onlar artıq mənəsizliyini aşkarlaşdırıb bu həyatda yaşamaqaraq göstərmirlər. Keçək nəsə. İndi bədii ədəbiyyat oxunmur deyənləri mayus edəcəm: “Yaxşı ədəbiyyat nümunəsi oxunur!” deməklə. Əminəm ki, “Ulduz”un mart ayında dərc olunmuş hekayələrdə gənclərimizin bu sahədə uğurlu nümunələr yaratması optimist fikirlər söyləməyə imkan verir. Bu gün böyük ədəbiyyat nümunələri, dünyanın ən tanılmış söz sahiblərinin əsərləri ilə tanış olan və bu ədəbi sedevlərdəki fəlsəfi və mənəvi düşüncələr labirintində çox vaxt da mütləci boyu qurdugu xəyallara, arzuladığı sonluşa qovuşduğu üçün özünü xoşbəxt sayan oxucuya “Ulduz” jurnalında çıxan hekayələr maraqlı gələcək”.(6,səh20).

“Ulduz” jurnalı səhifələrində işq üzü görən digər ədəbi tənqid nümunəsinə diqqət yetirək. “Yaşatmağa yaranmış insan” adlı məqalədə yazıçı, tənqidçi Gülhüseyin Hüseynoğluñun yeni bir şeir kitabı çıxardığını və bu kitabda olan sahvləri xüsusi ilə vurgulayaqarayazır: “G.Hüseynoğlu özünü hələ tam püxtələşdirməmiş üslubuna sadiq qaldıqca daha artıq müvəffət olur. Lakin bu üslubunu nəzərə çarpdırmak istədikdə, yəni yazıçının məqsədi yalnız üslub olduqda, necə deyərlər yalnız üslub xatirinə yazdıqda bir sünilik də meydana çıxır. Müəllif bu cəhəti nəzərə almalıdır”(3,səh54) fikirləri müəllif tərəfindən jurnalın səhifələrində yazıçının çıxardığı kitabın ədəbi tənqidini verilmişdir. Digər bir ədəbi tənqid nümunəsi isə “İnsana Diqqət”(1,səh18) - “İsa Hüseynovun povestləri haqqında qeydlər”(1,səh32) adlı məqalədir. Burada povest haqqında mülahizələr, obrazlar haqqında röylər öz əksini tapır. “Tütək səsi” povestinin dörd səhifəlik təhlili jurnalistikanın maarifləndirici funksiyasını yerinə yetirir. Beləliklə “Ulduz” jurnalı dövrün ədəbi nümunələri haqqında elm-nəzəri fikirləri dövriyyəyə gatirməklə onlar haqqında yetərinə informasiya verir. Hər hansı yazıçılarımızın haqqında məlumatsız olan insanlar belə bu povestlərin, məqalələrin nəticəsində müyyəyen bir məlumat sahib olur. Bu yönündən sovet dövrü mətbuatına nəzər salıqda “Ulduz” jurnalının Azərbaycan mətbuatında özünməxsus bir rolunu olduğunu aydın sezmış oluruq. Burada dərc edilmiş yazıçı Şixəli Qurbanovun- “Ürək çirptiləri” adlı lirik poemasından bir bənd şeir verilmiş və onun “Günəşli”, “Düşüncələr”, “Dostlar”, “Etiraf” adlı şeirləri dərc edilmişdir.(3,səh60-65)

“Ulduz” jurnalının müstaqillik illərindən hazırlı dövrə qədər nəşr olunan saylarına nəzər salaq, illər ərzində jurnalın səhifələrində olan dəyişikliklərin

şahidi olanıq. 2000-ci ilin iyul ayında dərc olunan jurnal haqqında yazıda öz əksini tapan fikirlərə nəzər salaq. “Əvvəla ondan başlayım ki, jurnalın siması xeyli dəyişib, özü də sima deyəndə təkcə onun bədii tərtibatını nəzərdə tutmuram, imza müxtəlifiyi, mövzu genişliyi, özünü ifadə sərbəstliyi, yaradıcılıq manerasındaki çox çalarlılıq, təbii ki, müasir oxucu üçün çox önemlidir. Bu gün hər şeyi inkar eləyən, hər şeyi dağıdırıb yenisini yaratmaq iddiası ilə dünənindən az qala üz çevirən, haqlı, haqsız bütün klassikləri və tarixi şəxsiyyətləri “təftiş eləmək” həvəsində olan gəncliyi razı salmaq o qədər də asan deyil və elə bu səbəbdən də jurnalın hər sayına çox böyük diqqət yetirilib”.(2,səh64).

Fəqət bütün yazıldarda, xüsusilə şeirlərdə yaradıcılıq üçün zəruri olan fəhm güclüdür. Bu da onların klassik sənət təcrübələrinə kifayət qədər bələd olmasından, az-çox istedadlarının həssaslıqla cılalanın əzabından yan keçmələrindən irəli gəlir. Əsər hansı məzmununda yazılır yazılışın, orada birinci növbədə sənətkar şəxsiyyətinin möhürü bələn dünyaya fərdi baxış görünməli, gördükleri ilə bərabər, fəhm etdikləri duyulmalıdır, başqa sözlə, Allah vergisi olan istedadın nurlu siması üzdə olmalıdır. Təbii ki, fikir, düşüncə yaradıcı şəxsin həyat qayəsidir. Ekspertlərin də təhlil etdiyi “Ulduz” jurnalının səhifələrində də qayəçi ruhu, həyat və tale məsələlərinə siraətetmə ilə təzahürdə gördük. Jurnalın bu dövlərdə çıxan sayıları qələm sahiblərinin yaradıcılığına önəm verən faktoloji zənginliklə də diqqət çəkir.

## ƏDƏBİYYAT

1. N.Cabbarov. “Ulduz”da ədəbi-tənqid. “Azərbaycan” jurnalı, N3, 1992.
2. S.Məmmədli. Borçalı “Molla Nəsirəddinçiləri”. “Ulduz” jurnalı, 2000, N12.
3. “Ulduz” jurnalı, 1967, N1.
4. “Ulduz” jurnalı, 1968, N1.
5. “Ulduz” jurnalı, 1968, N2.
6. “Ulduz” jurnalı, 1968, N3.
7. “Ulduz” jurnalı, 1968, N4.
8. “Ulduz” jurnalı, 2000, N7.

*Elmi rəhbər: f.d. Aygün Əzimova*